

TÜRK XALQLARI ƏDƏBİYYATI**Qabdulla Tukay mövzusu Xəlil Rza Ulutürk yaradıcılığında****Əlizadə Əsgərli**

Filologiya elmləri doktoru, dosent

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: alizade.asgerli@gmail.com

Annotasiya. Xəlil Rza Ulutürkün əlyazmalarının böyük bir qismi ümumtürk mədəniyyətinə aiddir. O, bədii tərcümə məktəbinin tanınmış nümayəndəsi kimi, əsasən, azadlıq, istiqlal, millilik, bəşərlik və xalq təleyi məsələləri ilə bağlı olan əsərləri dilimizə çevirmişdir ki, bu da onun azadlıq, millilik və bəşərlik ruhundan irəli gəlmışdır. Sənətkar tatar xalq ədəbiyyatından Musa Cəlil yaradıcılığı ilə yaxından maraqlanmış, «Moabit dəftəri» kitabını dilimizə çevirmiştir.

Xəlil Rza tatar xalq ədəbiyyatından Qabdulla Tukay və Musa Cəlil yaradıcılığının milli məzmunu, vətəndaşlıq qıruru və azadlıq ruhunu yüksək qiymətləndirmiştir.

Məqalədə X.R.Ulutürkün Qabdulla Tukay haqqında məqalələri, yaradıcılığından tərcümələri və poetik təsirlərin şəhəri ifadəsini tapmışdır.

Açar sözlər: Qabdulla Tukay, Xəlil Rza Ulutürk, bədii tərcümə, tatar poeziyası

Məqalə tarixçəsi: göndərilib – 15.03.2021; qəbul edilib – 19.03.2021

The subject of Gabdulla Tukai in Khalil Rza Uluturk's creativity**Alizade Asgerli**

Doctor of Philological Sciences, associate professor

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: alizade.asgerli@gmail.com

Abstract. The most part of manuscripts by Khalil Rza Uluturk belongs to the Turkic culture. As a well-known representative of the school of artistic translation he mainly translated the works on independence, sovereignty, humanity and issues of people's fate and it is related to his spirit of independence, nationalism and humanity. The master had been interested in Musa Jalil's creative work from literature of Tatar people, and translated his book "The Moabite notebook" into our language.

He highly evaluated the national content, pride of citizenship and spirit of independence of Gabdulla Tukai's and Musa Jalil's creativity from literature of Tatar people.

In the article it is reflected articles by Kh.R.Uluturk about Tukai, translation from his creativity and the interpretation of poetic influences.

Keywords: Gabdulla Tukai, Khalil Rza Uluturk, artistic translation, Tatar poetry

Article history: received – 15.03.2021; accepted – 19.03.2021

Giriş / Introduction

Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkün poeziya nəhrinin qaynaqlandığı böyük ümmanlar Türk, Slavyan, Pribaltika və Qafqaz xalqları ədəbiyyatı ilə bağlıdır.

X.R.Ulutürkün poetik görüşlərinə Kiçik və Orta Asiya xalqlarının ədəbiyyatı yaxın olmuşdur. O,

türk qövmləri poeziyasını ədəbi proses olaraq izləmiş, Azərbaycan-özbək ədəbi əlaqələrini problem olaraq araşdırılmışdır. Ömrünün 15 ilini (1969-1985) Maqsud Şeyxzadə və onun müasirlərinin yaradıcılığına həsr etmişdir. Onun "Qardaş xalqın mənəvi sərvəti", "Sənətkar şöhrətinin sırrı", "Mədəniyyət iftixarı", "Poeziya xalqın nəfəsidir", "İki xalqın oğlu" məqalələri Maqsud Şeyxzadəyə həsr olunub.

Xəlil Rza əlyazmalarının böyük bir qismi ümumtürk mədəniyyəti ilə əlaqəlidir. Həmin yazılar, əsərən, qarşılıqlı münasibət zəminində olub, böyük və qüdrətli türk sənətkarlarından bəhs edir. Tofiq Fikrət, Rza Tofiq, Əbdülhaqq Hamid, Namiq Kamal, Nazim Hikmət, Maqsud Şeyxzadə, Abdulla Arif, Cəlal Kəmal, Abay Kunanbayev, Muxtar Auezov, Sədrəddin Ayni, Qabdulla Tukay, Məhdimqulu, Qaysın Quşlıyev, Aybək, Qafur Qulama müraciət edəndə də məhz bir cəhət – türkçülük və turançılıq Xəlil Rza Ulu-türk yaradıcılığında bir ideya, bir məskurə qaynağı olmuşdur.

Əsas hissə / Main Part

X.R.Ulutürk bədii tərcümə məktəbinin tanınmış nümayəndəsidir. Tərcümələrə diqqət edəndə görmək çətin deyil ki, X.R.Ulutürk əsasən azadlıq, istiqlal, millilik, bəşərilik, xalq taleyi məsələləri ilə bağlı əsərləri dilimizə çevirməyə xüsusi səy etmiş, bu da onun azadlıq, millilik və bəşərilik ruhundan irəli gəlmışdır.

X.Rza əsasən, özünüdərk, azadlıq, istiqlal, millilik, bəşərilik, xalq taleyi məsələləri ilə bağlı olan böyük sənətkarları öyrənmiş, onlarla ünsiyətdə olmuşdur. Onun türk ədəbiyyatı ənənələri ilə bağlantuları Tofiq Fikrət, Rza Tofiq, Akif Nihat Asiya, Namiq Kamal, Nazim Hikmət, Yəhya Kəmal Bayatlı, Məhmət Akif Ərsoy, Əhməd Ər, Nəcən Fəzayıl Qısakürək, Faruq Nafiz Çamlıbel, Orxan Seyfi Orxan, Yusif Ziya, Behcət Kamal Çağlar, Nihal Atsız, Rauf Pərfi və başqalarına söykənmişdir. O böyük türk sənətkarları ki, Əkrəm Cəfər, H.Cavid və Məhəmməd Hadinin özü də onlardan öyrənmişdir.

1984-cü ildə çap etdirdiyi "Dünyaya pəncərə" [1] kitabında şair sülh, azadlıq, demokratiya, istiqlaliyyət, vətənpərvərlik və humanizm ideyalarını eks etdirən əsərləri dilimizə çevirmişdir.

Tərcüməçi "Turan çələngi" [2] (1992; 2005) kitabında Azərbaycan, türk, özbək, qazax, qırğız, tatar, Krim türklərinin ədəbi örnəklərini dilimizə uyğunlaşdırılmış, Turan dünyası və onun mədəniyyət qaynaqlarını bir məcrada birləşdirmiştir.

Xəlil Rza 53 türk sənətkarından qəzəl, qəsidiə, rübai, qitə, radiopyes, faciə və s. dilimizə çevirmiştir. Şair bunları ortaqlıq dil, ortaqlıq məkan təfəkkürü və ideya-nəzəri qaynaqlar kimi dəyərləndirmiştir.

Ümumən, XIX əsrin sonu (ikinci yarısı), XX əsrin əvvəllərindən başlayaraq milli şürur poeziyası N.Nekrasov (rus), T.Şevçenko (Ukrayna), Abay (qazax), Qabdulla Tukay (tatar), Akaki Sereteli (gürcü), Namiq Kamal, Tofiq Fikrət (TÜRK), Sabir və Hadiyə (Azərbaycan)... məxsus olmuş, onlar vətəndaş sənətkarlar kimi yetişib tanınmışlar. Və bunların hər biri öz milli ədəbiyyatına, ədəbi prosesinə təsir etmişdir. M.Ə.Sabir nəinki 1930-cu illər Azərbaycan şeiri üçün, habelə türk ortaqlıq dil və ortaqlıq məkanı üçün poetik qaynaq olmuşdur.

Milli sənətkar olan Çingiz Aytmatov və Oljas Süleymenov türk qövmlərinin birliliyi mənasında ünlü qeyrət sahibləri kimi tanınmışlar. Və Xəlil Rza Azərbaycanda belə qeyrətin, milli nümunənin azlığına tə-əssüf etmişdir. Beləcə, o, Ə.Nəvai – M.Füzuli, M.P.Vaqif – F.Məhtimqulu, M.Ə.Sabir – T.Fikrət, M.Ə.Sabir – Q.Tukay birləşdirildən yazılmışdır. O, azərbaycançılıqda Məhəmməd Əmin Rəsulzadəni, türkçülükdə isə Əlibəy Hüseynzadəni öné çıxarmışdır. Və onların bir-birini ideoloji-siyasi olaraq tamamlaşdığını göstərmişdir. Şair M.Ə.Rəsulzadənin nəzəri olaraq dediklərini poetik olaraq təsdiqləmiş və Ə.Hüseynzadənin "Füyuzat"ında, türkçülüğün təbliğatında da Azərbaycan dərki görmüşdür. Çünkü romantiklərdə, maarifçilərdə bir Vətən, bir Millət ümumiliyinin qavrayışı, dərki ifadə olunmuşdur. Bunun da məhiyyətində ortaqlıq əlisba, ortaqlıq dil və ortaqlıq məkan dayanmışdır. Türkçülük, turançılıq Milli İdealın uzaq məqsədi, Azərbaycançılıq isə Milli İdealın yaxın məqsədidir. Milli idealın əsasında istiqlal, dövlət müstəqilliyi, bəşəri müsətqillik dayanmışdır. Xəlil Rza milli ideal, milli tale uğrunda ədəbi-ideoloji mübarizə aparmışdır.

Sənətkar tatar xalq ədəbiyyatından Musa Cəlil yaradıcılığı ilə yaxından maraqlanmış, "Moabit dəftəri" kitabını dilimizə çevirmiştir. Şair Musa Cəlil poeziyası və şəxsiyyətindən öyrənə-öyrənə, həm də onu xalqımıza tanıtmışdır.

Xəlil Rza tərcüməçilik fəaliyyətində orijinaldan çevirməyə üstünlük vermişdir. Onun «Moabit dəfətəri» adlı şeirlər silsiləsinin dilimizə tərcüməsi də birbaşa tatarcadandır. Ələkbər Ziyatay və Böyükəga Qasimzadə tərcüməsindən 20 il sonra (1977) X.R.Ulutürk Musa Cəlil əsərlərinin 1975-1976-cı illər dörd-cildliyinin I və II cildlərindən istifadə edərək onu dilimizə çevirmişdir. Xəlil Rza Musa Cəlil vətənpərvərliyindən və onun azadlıq eşqindən ruhlanaraq əsərin tərcüməsinə girişmiş və məqsədini nail olmuşdur. «Bağışla, ey Vətən», «Azadlıq», «Quşcuğaz», «Yalnız, yalnız azadlıq», «Son nəgmə», «Ölüm ərəfəsində», «Sevgilimə», «Mənim nəğmələrim», «İgidlik haqqında», «Azadlıq marşı» şeirlərində, xüsusilə, X.R.Ulutürkün azadlığa, vətənpərvərliyə olan sevgisi aydın hiss olunur. X.Rza çalışmışdır ki, orijinalda ifadə olunmuş ideya-məzmunu: ölüm qarşısında təbəssümünü itirməyən bu iradəli, mətanətli adamın sərt həqiqətlərindən, lirik etiraflarından doğan ali hissələrin nəğmələrini lazımı səviyyədə qoruyub saxlaşın.

X.Rza tatar poeziyasından Qabdulla Tukayın «İki yol», «Könül», «Qədrini», Musa Cəlilin «Sevgilimə», Həsən Tuşanın «Dostum», Kırım türklərindən Aşıq Ömərin qoşma və gəraylılarını, Bəkir Çobanzadənin «Ah, bu qurbət nə soyuq», «Ah, atılsam meydana» şeirlərini dilimizə uyğunlaşdırıb çap etdirmiştir. Şair Qabdulla Tukaya həsr olunmuş «Məşələ çevrilmiş həyat», «Böyük vətəndaş, qüdrətli şair», Musa Cəlil haqqında «Musa Cəlil qəhrəmanlığı» adlı məqalələr yazmışdır [3; 4]. Şair Qabdulla Tukayı bizim Sabirə, rusların Nekrasovuna, gürcülərin A.Seretelisinə, qazaxların Abayına, özbəklərin M.Ə.Müqimi və Fırqətinə bənzətmüşdür.

Bu, onun ilk növbədə vətəndaş şair olduğundan irəli gəlmişdir ki, Xəlil Rzanı Q.Tukay şeirinin bu məziyyəti (vətəndaşlığı) düşündürmüştür. Qabdulla Tukay da azadlıq mücahidi kimi tanınmışdır. O, «bədii sözün qüdrəti ilə zalımların burnunu ovmayı, yoxsulların qoluna və ürəyinə qüvvət verməyi, zamanın zülmətlərini dağıtmayı, mühitin çirkablarını yumağı, təmizləməyi özünə məqsəd seçmişdi» [3]. Xəlil Rza onun bu ruhundan qüvvət almış və şeirinə belə bir xüsusiyyət, məziyyət gətirmiştir. Qabdulla Tukay poeziyasındaki 15-lük bölgüsü, ritm, intonasiya, xitablı, suallı,nidalı təsvir vasitələri Xəlil Rza poeziyası üçün də səciyyəvi keyfiyyətdir.

Sənətkar Qabdulla Tukay və Musa Cəlil yaradıcılığının milli məzmunu, onun vətəndaşlıq qururu və azadlıq ruhunu yüksək qiymətləndirmiştir.

Xəlil Rza poeziyasına təsir Qabdulla Tukayın «Kəndlının yuxusu», «Parazitlər», «Dostlara sözüm», «Azadlıq haqqında», «Dövlət duması», «Öz xalqıma», «Getmədin» kimi şeirləri, «Yeni nəsil baş» poemasının inqilabi məzmunu, bu poetik nümunələrdəki güclü vətəndaş qururu, məsuliyyət hissi, döyüşkən, sarsılmaz ruh və güclü bədii forma yeniliklərindən də gəlmişdir...

Güclü intonasiya, əruzayar ritm, nidalar, suallar və xitablardakı duyğu, həyəcan və mənalarda çar istibdadına qarşı tatar xalqının mübarizəsi əhvali-ruhiyyəsini Xəlil Rza Azərbaycan xalqının rus çarizmə, imperiyasına qarşı mübarizəsində ifadə etmişdir:

Qabdulla Tukayda:

*Yox, getmərik zülm əlində qan-yaş tökən uzaq yurda,
Casus, satqın şəbəkəsi bəlkə yüz qat çoxdu orda.*

*Orda da haqq təşnələri bıçaqlanır, qurşunlanır,
Rəsmi başlar ayıq başı qamçılara qarşılıyır!*

Xəlil Rza Ulutürkdə:

*Yazıldı Gülistan müqaviləsi,
Pozuldu yurdumun min gülüstanı.
Bir yanda şahənşah, bir yanda da çar
Qan ilə yazdilar sülh qərarını.
Tikanlı məftillə sarıldı onlar
Böyük bir millətin yaralarını...*

Tatarların jır, aşula, layla, oxşama, əfsun, nağıl, «Xan qızı Altunsaç», «Qırıq qız» kimi rəvayətləri, Qali, Səyafı, Məhəmmədyar, Qabdurəhman Otur İmyani, İbadulla Saleh, Qabdənnəsir Kursəvi, Qabde-cabbar Kəndalı, Şəhabəddin Mərcani, Kəyum Nəsiri, Ağ Molla, Zakir, Qəbdürəhman İlyasi, Fateh Xalidi, Musa Ağıyigidzadədən Qabdulla Tukay poeziyasına gələn poetik təsir təbii ki, Xəlil Rza poeziyasında da izsiz deyil. Belə təzahür Musa Cəlil poeziyası üçün daha xarakterik olmuşdur. Xəlil Rza yazmış ki, mən tatar poeziyası tarixində iki böyük kişiyyə: Qabdulla Tukaya və sonralar onun işini misilsiz mərdliklə davam etdirmiş, tatar şeirinə dünya şöhrəti qazandırmış Sovet İttifaqı qəhrəmanı Musa Cəlilə vurğunam! Hər iki qəhrəman sənətkarın əsərlərini orijinaldan oxumaq, anlamaq və bunları dilimizə uyğunlaşdırmaq mənə xüsusi zövq verir, sənət sevinci bağışlayır... Yuxarıda Sizə təqdim etdiyim misraları tərcümə adlan-dırmaq dürüst olmaz. Çünkü burada vəzn də, bir sıra hallarda qasiyələr də, bütün ifadələr də şairin öz qələmindən çıxmışdır. Tatar dilinin nə qədər qüdrətli, kəsərli, ən ince və dərin mətləbləri son dərəcə yığcam ifadə etməyə qadir bir dil olduğunu bilmək istəyənlər qoy Qabdulla Tukay, Hadi Taktaş, Gavi Nəcmi, Adil Qutuy və Musa Cəlil kimi klassikləri diqqətlə oxusunlar.

Xəlil Rza Musa Cəlilin «Moabit dəftəri» [5] şeirlər silsiləsini orijinaldan dilimizə çevirmişdir. Onun azadlıq, həsrət, Vətən, zindan mövzuları Musa Cəlillə uyuşandır. «Həbsiyyə» şeirləri arasında da bağlar, poetik təsirlər axtarmaq mümkündür.

X.R.Ulutürkü dünya mədəniyyəti geniş surətdə düşündürmiş, böyük ədəbi örnəklərə üz tutmuşdur. Tatar xalqı və ədəbiyyatının Sabiri kimi qiymətləndirilən, XX əsrin nadir şəxsiyyəti, vətəndaş şairi Qabdulla Tukay belə sənətkar olmuşdur. Onun mənəvi təyinatı və şəxsiyyəti yalnız şair deyil, həm də amansız publisist, yorulmaz folklorçu, uşaq ədəbiyyatının fəal xadimi, ədəbiyyatşunas, nasır və tənqidçi kimi qələm çalmağı tələb etmişdir.

Ata-anasını erkən itirmiş, mədrəsə təhsili almış, Puşkin, Lermontov, Tolstoy, Nekrasov və başqalarını oxumuş Qabdulla Tukay «Fikir» qəzeti, «Əlqəsrül-Cədid» («Yeni əsr») ədəbi-ictimai jurnalı, «Oxlar» satirik məcmuəsinin naşiri olmuşdur. «Bu orqanlarda pamphlet və məqalələr, şeir və satiralarla çıxış edən A.Tukay zamanın ictimai-siyasi təhlilini verir, doğma xalqının mübarizə yolunu müəyyənləşdirirdi» [4].

Q.Tukayı «Qiyamət günü», «Bizim millət ölübümü, yoxsa hələ yuxulayır?», «Qraf» Lev Tolstoy cənabları yazır», «Çar – Qolod, yaxud achiq padşahı», «Şəhərimizin zor mövqeli mollalarına bir-iki söz», «Milli hissiyyat», «Almağın leylasıyıq», «Tərcümən» qəzetinin tatarlar ilə nə əlaqəsi», «Xeyriyyə cəmiyyəti», «Kazanda nikah məclisi», «Haqqı görə-görə inkar edənlər» və başqa odlu məqalələr Q.Tukayı tatar xalqının inqilabi duyğularının ifadəçisi, inqilabçı şairi kimi tanıtmışdır. «Kəndlının yuxusu», «Parazitlər», «Dostlara sözüm», «Azadlıq haqqında», «Dövlət duması», «Öz xalqıma», «Getməyəcəyik» kimi şeirləri, «Yeni kəsik baş» poeması isə Q.Tukayı tatar ədəbiyyatının görkəmli nümayəndəsinə çevirmiştir.

Q.Tukay rus şovinizmi əleyhinə olmuş, çar istibdadını ifşa etmiş, öz xalqını, ziyalılarını milli təəssübkeşliyə çağırmışdır. O, «Getməyəcəyik» şeirini öz yurdunu atıb Türkiyəyə və başqa yerlərə qaçanlar əleyhinə yazmış, «çar istibdadına qarşı rus xalqı ilə ciyin-ciyinə mübarizə aparan tatar xalqının ən dərin, sağlam və vətənpərvərlik duyğularını» ifadə etmişdir. Bu səbəbdən çar məmurları onun məhkəməyə verilməsini tələb etmişlər. Bütün bunlar X.R.Ulutürkü düşündürmüştür.

Nəticə / Conclusion

Xəlil Rza Ulutürkü tərcüməçilik sənətinin həm bədii əsasları, həm də nəzəri məsələləri ardıcıl məşğul etmişdir. Təsadüfi deyil ki, şair həm klassik poeziyanın, həm də bəşər bədii fikrinin ən görkəmli nümayəndələrini dilimizə çevirmiştir. Tərcümədən yüksək bədii keyfiyyət tələbi Xəlil Rzanın sənət missiyası olmuşdur. O, başqa xalqların ədəbiyyat nümayəndələrindən yazanda da, həmişə onların milli dildə və kim tərəfindən səsləndirilməsinə xüsusi diqqət yetirmiştir.

X.Rza türk poeziyasının digər qövmləri: Türkiyə, Qazaxıstan, Türkmenistan, Qırğızıstan, Kırım, Sibir türklərinin mədəniyyəti, ədəbiyyatı və tarixi ilə də bağlı olmuşdur...

X.Rza özündən sonra başlayan Zamandır, Tarixdir, Dövlətdir, Xalqdır, Millətdir! Bəs Xəlil Rza özünə qədər olan Zamanda, Tarixdə kimdir? Bu sualın cavabı Xalq şairi Nəriman Həsənzadənin mühaki-məli məntiqində daha dürüstdür: «Xəlil Rza Ulutürk antik dövrdən bəri tanıdığım böyük şəxsiyyətlər sırasında dayanır. O, bizim əsrə macar şairi Sandor Petefinin, çex qəhrəmanı Julius Fučikin, tatar şairi Mu-

sa Cəlilin, türk şairi Nazim Hikmətin, ingilis şairi, böyük Corc Bayronun keçdiyi yolu keçdi və indi də onların sırasında qırurla dayanır. Xəlil Rza «Lefortovo» zindanında yatmağa məhkum edilən ilk azərbaycanlı xalq qəhrəmanı idi. O, Qafqaz dağlarında çarmixa çəkilən qəhrəman Prometeyin birbaşa Qafqaz vərisi idi.

Xəlil Rza sözün həqiqi mənasında mustəqil Azərbaycanın yenilməz azadlıq carçası, şəhidi və şəhid atasıydı. Bu şair Əli bəy Hüseynzadənin, Məhəmməd Hadinin, Sabirin və Müşfiqin milli yanğışını və təleyini yaşadı, bütün türk dünyasının «Xəlil Rza Ulutürk» möcüzəsini şəxsi cəsarəti ilə sübut etdi və ən nəhayət, o, öz nəslinin və öz dövrünün ədəbi abidəsi, tarixi salnaməsi oldu. Bu abidə və salnamə müəllifi onu yetişdirən xalqdır» [6, s.103].

Ədəbiyyat / References

1. Xəlil Rza Ulutürk. Dünyaya pəncərə (tərtibçi: F.Ulutürk, redaktor: Ə.Əsgərli, ön söz müəllifləri: Ə.Əsgərli, N.Tağısoy). Bakı: Cinar-Çap, 2010.
2. Xəlil Rza Ulutürk. Turan çələngi (tərtibçi: F.Ulutürk, redaktor və ön söz müəllifi: Ə.Əsgərli). Bakı: Qapp-poliqraf, 2005.
3. Xəlil Rza Ulutürk. Mənə bənzə (redaktor və ön söz müəllifi: Ə.Əsgərli, ön söz müəllifi: Ə.Əsgərli). Bakı: Gənclik, 2000.
4. Xəlil Rza Ulutürk. Böyük vətəndaş, qüdrətli şair / Mənə bənzə (redaktor və ön söz müəllifi: Ə.Əsgərli). Bakı: Gənclik, 2000.
5. Musa Cəlil. Əsərləri. I və II cildlər. 1975-1976.
6. Müasirləri Xəlil Rza Ulutürk haqqında (redaktor və ön söz müəllifi: Ə.Əsgərli). Bakı: Cinar-Çap, 2004.
7. İsa Həbibbəyli, İsmixan Osmanlı. Qabdulla Tukay və Azərbaycan (Azərbaycan və rus dillərində). Bakı: Elm və təhsil, 2021.

Тема «Габдулла Тукай» в творчестве Халила Рзы Улутурка

Ализаде Аскерли

Доктор филологических наук, доцент

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: alizade.asgerli@gmail.com

Резюме. Большая часть трудов Халила Рзы Улутурка относится к общетюркской культуре. Как известный представитель школы художественного перевода, он переводил на родной язык в основном произведения, содержащие вопросы свободы, независимости, нации, гуманизма и судьбы народа, что проистекало из его духовной связи со свободой, нацией и человечеством. Из литературы татарского народа художник слова особенно интересовался творчеством Мусы Джалиля и перевёл на родной язык его «Моабитскую тетрадь». Из татарской литературы поэт высоко оценивал национальную содержательность, гражданскую гордость и дух свободы в творчестве Габдуллы Тукая и Мусы Джалиля.

В статье рассмотрены статьи Х.Р.Улутурка о Габдулле Тукае, приведена аргументация выбора переводов из его творчества и обусловленность поэтического влияния.

Ключевые слова: Габдулла Тукай, Халил Рза Улутурк, художественный перевод, татарская поэзия